

**“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın
icra vəziyyətinə dair Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə hesabatı**

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
1.2.	Dövlət qurumları tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı illik tədbirlər planlarının hazırlanması, həmin tədbirlər planlarının icrası barədə hesabatın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi	2020-2022	“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə tədbirlər planı”na uyğun olaraq Dövlət Statistika Komitəsi kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 1/3 nömrəli qərarı ilə “Korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə tədbirlər planı” təsdiq edilmiş və bu barədə məlumat elektron qaydada Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir (email:office@commission-anticorruption.gov.az). Həmçinin, müvafiq tədbirlər planının icrası barədə hesabat Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir.
1.6.	Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi	2020-2022	Açıq Hökumət Milli Platformasının koordinatoru Ə.Nuriyev tərəfindən “Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi” və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Z.İbrahimov tərəfindən “Etika və dövlət qulluğu” mövzularında 2021-ci ilin 13 oktyabr tarixində Dövlət Statistika Komitəsi aparatının 47 əməkdaşının iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərdə korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, etik dilemmalar, onların həlli yolları, dövlət işçilərinin əməl etməli olduqları əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və digər məsələlər üzrə ətraflı məlumat verilmiş, mövzu ilə bağlı interaktiv şəkildə fikir mübadiləsi aparılmışdır. Statistik məlumat istifadəçiləri, həmçinin qeyri-hökumət təşkilatları Dövlət Statistika Komitəsinin rəsmi internet sahifəsində yayımlanan bütün statistik məlumatları məhdudiyyətsiz əldə edə bilirlər və bununla bağlı qeyri-hökumət təşkilatları tərəfindən hesabat dövründə Komitəyə hər hansı müraciət daxil olmamışdır.
1.9.	Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları	2020-2022	Dövlət Statistika Komitəsi aparatının və yerli statistika orqanlarının 75 əməkdaşının iştirakı ilə ZOOM platforması vasitəsilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı təlim

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
	və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması		keçirilmişdir. Bununla yanaşı, hazırlanmış təlim materiallarının digər mütəxəssislər üçün də əlçatanlığının təmin edilməsi məqsədilə onların elektron versiyası Komitənin "Public" daxili şəbəkəsində yerləşdirilmişdir. Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydaları və prinsiplərinin öyrənilməsi sahəsində işlər il ərzində davam etdirilmiş və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, onların etik davranış qaydalarına əməl etmələrinə nəzarət edilmişdir. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə həyata keçirilən tədbirlərlə yanaşı, bu cür hallara yol verən dövlət qulluqçularına qarşı intizam tənbeh tədbirləri tətbiq edilmiş və bu barədə müvafiq məlumatlar Komitənin internet sahifəsində yerləşdirilmişdir.
3.3.	Risk qiymətləndirilməsi üçün zəruri olan statistik və digər zəruri məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi və ümumiləşdirilməsi	2020-2022	Risk qiymətləndirilməsi üçün zəruri olan statistik göstəricilərin siyahısının Dövlət Statistika Komitəsinə təqdim olunması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Maliyyə Monitorinqi Xidmətinə müraciət edilmişdir (13.07.2020-ci il tarixli, 02/1-386 və 02/1-387 nömrəli məktublar). İqtisadiyyat Nazirliyi cavab məktubunda qeyd edilən statistik göstəricilərin siyahısının Milli Fəaliyyət Planının 3.2-ci yarım bəndinə uyğun olaraq risk qiymətləndirilməsi prosesinin başlanılmasından və bu məqsədlə zəruri olan metodologiyanın müəyyən edilməsindən sonra formalaşdırılacağını, həmin siyahının sözügedən fəaliyyət planının Dövlət Statistika Komitəsi də daxil olmaqla 3.3-cü yarım bəndi üzrə müəyyən olunmuş icraçılara təqdim ediləcəyini bildirmişdir (13.08.2020-ci il tarixli, İN-X/O-8131/2020 nömrəli məktub). Maliyyə Monitorinqi Xidməti isə İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə müvafiq cavabın verildiyinə istinad etmişdir. 2021-ci ildə sözügedən siyahı Dövlət Statistika Komitəsinə rəsmi qaydada təqdim olunmamışdır. Eyni zamanda, Maliyyə Monitorinqi Xidmətinin şifahi sorğusu əsasında gizli iqtisadiyyatda yaradılmış əlavə dəyər və onun ÜDM-də payı, gizli iqtisadiyyatın müşahidə olunduğu başlıca sektorlar, fəaliyyət sahələri və onların ÜDM-də xüsusi çəkisinə dair məlumatlar Xidmətə təqdim edilmişdir.
4.1.	Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi	2020-2022	Fəaliyyətinin olmaması barədə arayışın dövlət statistika orqanlarına elektron formada təqdim edilməsi imkanından fəaliyyətini müvəqqəti dayandırmış statistik vahidlər tərəfindən yararlanmaq məqsədilə arayışın skan olunmuş elektron versiyasının Dövlət Statistika Komitəsinin internet sahifəsinin "Rəsmi statistik hesabatların təqdim edilməsi" informasiya sistemində yerləşdirilməsi ilə bağlı zəruri imkan yaradılmışdır. 01.12.2021-ci il tarixinə statistik vahidlər tərəfindən 2304 elektron arayış müvafiq informasiya sistemində yerləşdirilmişdir.

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			<p>Dövlət Statistika Komitəsi tərəfindən “Rəsmi statistik hesabatların təqdim edilməsi”, “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi”, “Statistik məlumatların (göstəricilərin) verilməsi”, “Statistik nəşrlərin (kitabların) onlayn satışı” və “Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi” elektron xidmətləri göstərilir və onlardan 4-ü interaktiv, 1-i isə informativ xarakterlidir. Ötən illər ərzində elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, Dövlət Statistika Komitəsi tərəfindən göstərilən xidmətlərlə bağlı “ASAN xidmət indeksi” üzrə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin apardığı qiymətləndirmənin nəticələrinə əsasən 2021-ci il üçün “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi” və “Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi” xidmətlərinin göstərilmə səviyyəsi ən yüksək nəticə - 5 ulduz ilə, “Rəsmi statistik hesabatların təqdim edilməsi”, “Statistik məlumatların (göstəricilərin) verilməsi” və “Statistik nəşrlərin (kitabların) onlayn satışı” xidmətlərinin göstərilmə səviyyəsi isə yaxşı nəticə - 4 ulduz ilə qiymətləndirilmişdir.</p> <p>Göstərilən elektron xidmətlər 2021-ci il ərzində daha da təkmilləşdirilmiş, “Elektron xidmətlər” bölməsində həyata keçirilən xidmətlərin bütün istifadəçilər üçün daha əlçatan olmasının təmin edilməsi məqsədilə Komitənin rəsmi internet sahifəsinin “Görmə qüsurlu şəxslər üçün” hissəsində “Elektron xidmətlər” bölməsi yaradılmışdır. “Rəsmi statistik hesabatların təqdim edilməsi” xidmətində istifadəçinin ilkin məlumatların konfidensiallıq siyasəti ilə tanış olmasını təmin etmək məqsədilə giriş panelində “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə “məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir” bildirişi yerləşdirilmişdir. “Statistik nəşrlərin (kitabların) onlayn satışı” xidmətində istifadəçi tərəfindən daxil edilmiş fərdi məlumatların bir daha dəqiqləşdirilərək təsdiq edilməsi üçün “Məlumatları göndərmək istədiyinizə əminsinizmi?” adlı dialoq pəncərəsi, “Rəsmi statistik hesabatların təqdim edilməsi”, “Statistik nəşrlərin (kitabların) onlayn satışı” və “Statistik məlumatların (göstəricilərin) verilməsi” xidmətləri üzərindən şikayət və təkliflərin göndərilməsi üçün imkan yaradılmışdır.</p>

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			<p>“Rəsmi statistik hesabatların təqdim edilməsi” xidmətində rəsmi statistik hesabatları gecikdirdiyi təqdirdə informasiya sistemi tərəfindən vahid nümunə əsasında elektron bildirişin generasiya olunaraq statistik vahidlərə avtomatik göndərilməsi təmin edilmişdir.</p> <p>Bununla yanaşı, sahibkarlıq subyektlərinə onların ölçüsünə görə aid olduqları kateqoriyaya dair arayışların verilməsi prosesinin avtomatlaşdırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi məqsədilə “Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi” xidmətinin elektron formada təşkili ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış sənəd layihələri “Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən göstərilən elektron xidmətlərin qeydiyyatı qaydaları”nın 3.1 və 3.2-ci bəndlərinə uyğun olaraq rəy bildirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmişdir (22.11.2021-ci il tarixli, 01/3-2697 nömrəli məktub).</p>
4.2.	<p>Dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması</p>	2020-2022	<p>Məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə inteqrasiyasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Təhsil nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə imzalanmış Razılaşmalar əsasında aidiyyəti məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına ötürülməsi prosesi çərçivəsində zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazaları Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə inteqrasiya olunmuş, eyni zamanda Ədliyyə Nazirliyi yanında yaradılmış Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin məlumat bazasının, Təhsil Nazirliyinin, eləcə də Dövlət Miqrasiya Xidmətinin məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə inteqrasiyasına dair imzalanmış razılaşmalara uyğun olaraq, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yeni tələblərinə uyğun hazırlanması məqsədilə sözügedən qurumlar tərəfindən “ASAN Bridge” sisteminə uyğun yeni veb-servislər işlənilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən onların “Production” mühiti aktivləşdirilmişdir. Hazırda Dövlət Statistika Komitəsi tərəfindən müvafiq veb-</p>

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			servislərin yoxlanılması və onlara Komitənin aidiyyəti şöbələrinin əlçatanlığının təmin olunması məqsədilə zəruri texniki işlər aparılır.
4.7.	Elektron Hökumət infrastrukturunun təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sisteminə qoşulan informasiya sistemləri və ehtiyatlarının sayının artırılması	2020-2022	Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət İnformasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Dövlət Statistika Komitəsinin "Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS" informasiya sisteminin Dövlət informasiya ehtiyatlarının reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət edilmiş və https://imr.dxr.az portalında Dövlət informasiya ehtiyatlarının reyestrinə daxil edilməsi üçün bütün zəruri işlər görülmüşdür. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS" informasiya sisteminin Dövlət informasiya ehtiyatlarının reyestrinə daxil edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
5.4.	Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi	2020-2022	Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvlərinin səlahiyyət müddəti başa çatdığından, Şuranın yeni tərkibində qeyri-dövlət və qeyri-hökumət sektorlarının nümayəndələrinin təmsilçiliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, "Xəzər" Universitetinin, "Bakı-Xəbər" qəzetinin, "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələrinin də təmsil olunduğu Şuranın yeni tərkibi Nazirlər Kabinetinin 19.11.2021-ci il tarixli, 356 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Eyni zamanda, Dövlət Statistika Komitəsinin elmi-metodoloji şurası statistika məlumatlarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə yeni metodologiyaların hazırlanması, tətbiq edilməsi və statistik hesabat formalarının təkmilləşdirilməsi istiqamətində işini davam etdirmişdir.
5.5.	İctimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət	2020-2022	Komitənin Statistika Şurasında və elmi-metodoloji şurasında müzakirəyə çıxarılan məsələlərin əhatəsinin genişləndirilməsi və daha konseptual xarakterli, beynəlxalq yenilikləri və milli qanunvericilikdə edilən dəyişiklikləri özündə əks etdirən, innovativ xarakterli məsələlərlə bağlı mütəmadi müzakirələr aparılmış və iclasların iş planları nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmişdir. 2021-ci ildə Komitənin elmi-metodoloji şurasının 10 iclasında 45 məsələ müzakirə edilmiş və keçirilmiş iclaslar

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
	qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi		barədə məlumatlar Komitənin internet sahifəsində yerləşdirilmiş, geniş oxucu auditoriyasına çatdırılmışdır. “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının 2021-ci il üçün iş planı”na uyğun olaraq Şuranın iyun və dekabr aylarında keçirilmiş iclaslarında hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər, dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına inteqrasiyası ilə bağlı görülmüş işlər, Çoxgöstəricili Klaster Sorğusunun (MİCS) keçirilməsinə hazırlıq və “2022-ci il üçün Statistik işlər proqramı”nın layihəsi barədə məsələlər müzakirələr edilmişdir.
5.6	Açıq Hökumətin Təşviqinə dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi	2020-2022	Dövlət Statistika Komitəsi tərəfindən Platforma ilə əlaqələndirməni həyata keçirəcək məsul şəxs müəyyən edilmiş və onun haqqında məlumat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə 02.07.2020-ci il tarixli, 01/2-37 nömrəli məktubla təqdim olunmuşdur. Eyni zamanda Platformanın fəaliyyətinin təmin edilməsi prosesində müxtəlif sahələri əhatə edən rəsmi statistik məlumatlardan istifadənin zəruriliyini nəzərə alaraq, Dövlət Statistika Komitəsi tərəfindən nəşr edilmiş “Azərbaycan rəqəmlərdə”, “Azərbaycanın demoqrafik göstəriciləri”, “Azərbaycanda ticarət”, “Azərbaycanın xarici ticarəti”, “Azərbaycanda ödənişli xidmətlər”, “Azərbaycanda nəqliyyat”, “Azərbaycanda telekommunikasiya və poçt”, “Azərbaycanda informasiya cəmiyyəti”, “Azərbaycanın kənd təsərrüfatı”, “Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri”, “Azərbaycanın ərzaq balansları”, “Əmək bazarı”, “Yeni iş yerləri” illik statistik məcmuələr və “Azərbaycan - faktlar və rəqəmlər” bukleti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə göndərilmişdir. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində tədbirlərdə iştirakla bağlı il ərzində Dövlət Statistika Komitəsinə müraciət daxil olmamışdır.
6.3.	Dövlət qurumlarının rəsmi internet informasiya ehtiyatlarında “Açıq məlumatlar” bölməsinin yaradılması	mütəmadi	Dövlət Statistika Komitəsinin internet sahifəsində yerləşdirilən statistik məlumatlar mütəmadi olaraq aktuallaşdırılmış, həmçinin Komitənin fəaliyyətini əks etdirən məlumatlar sahifədə yerləşdirilmişdir. Bununla yanaşı, “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.07.2020-ci il tarixli, 1114 nömrəli Fərmanının icrası olaraq “Hasilat sənayesində şəffaflıq üzrə statistik göstəricilər sistemi” hazırlanmış və göstəricilər sistemine uyğun olaraq aidiyyəti dövlət qurumlarından, hasilat sənayesində fəaliyyət göstərən müəssisələrdən toplanılmış məlumatlar əsasında

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			hasilat sənayesində şəffaflyq üzrə daha ardıcıl və dayanıqlı hesabatlılıqın tətbiqini, bu sahədə rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək məqsədilə "Hasilat Sənayesində Şəffaflyq" Portalı yaradılmışdır. 2021-ci il 19 oktyabr tarixində Dövlət Statistika Komitəsinin inzibati binasında dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin və müəssisələrin iştirakı ilə portalın təqdimat mərasimi keçirilmişdir.